

**“Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir”.**



Heydər ƏLİYEV



# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 26 noyabr 2014-cü il № 90 (1907) Qiyməti 25 qəpik

## Rəsmi xronika

✓ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da İordaniya Həşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.

Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd etdi.

\*\*\*

✓ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.

Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olundu.

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.

\*\*\*

✓ Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.

İki gün davam etmiş tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

\*\*\*

✓ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

AzərTAC-in materialları əsasında

## Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasında çıxışı



Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax.

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti cənab Jak Roqq.

Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki.

Hörmətli qonaqlar. Xanımlar və cənablar.

Əvvəlcə Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısını Bakıda qəbul etməkdən böyük şərəf hissi duyuruq.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Bunlarla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaradı. Yeri gəlmişkən, Azərbaycanın

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaradı. Yeri gəlmişkən, Azərbaycanın

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaradı. Yeri gəlmişkən, Azərbaycanın

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaradı. Yeri gəlmişkən, Azərbaycanın

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

mızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu.

Eyni zamanda, Azərbaycan zəngin təbii ehtiyatları malik olan ölkədir. Təbii ehtiyatlardan səmərəli istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi, həmçinin bizim üçün prioritet oldu. Gələcəyə sərmayə, təhsil, sosial problemlərin həlli və infrastrukturun yaradılması bizə iqtisadiyyatımızı şaxələndirməyə imkan verdi.

Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Azərbaycan bu gün Avropanın çox mühüm tərəfdaşdır. Avropa İttifaqı ilə imzaladığımız sənədlər aydın göstərir ki, Azərbaycan "Cənub" qaz dəhlizini təşviq və təchiz edən, eləcə də inşasını başlatdıran tərəfdər. Əslində, biz "Cənub" qaz dəhlizinin çəkilməsini başlatdıran ölkə olduq. Təməlləşmə mərasimi avropalı həmkarlarımızın geniş iştirakı ilə Bakıda iki ay öncə, sentyabrın 20-də təşkil edilmişdir.

Bir sözlə, enerji təhlükəsizliyi və şaxələndirilməsi, əlbəttə ki, Avropa təsisatları ilə gələcək münasibətlərimizdə əsas rol oynayacaq. Avropa İttifaqı ilə əlaqələrimizi orta q dəyərlərə, qarşılıqlı hörmətə və marağa əsaslanan, proqnozlaşdırılan, çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər. Çünki bu, coğrafi mövqeyimiz, tariximiz və irsimizdən gəlir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Mədəniyyət, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan sivilizasiyalar dialoqunda mühüm rol oynayar.

Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın üzvüyük. Avropa ilə münasibətlərimiz sifətən enerji təhlükəsizliyi ilə bağlı deyil. Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və Asiyada sabitliyin, proq-

nozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur, qarının kəndarındadır.

Azərbaycan, həmçinin beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Cəmi 23 ildir ki, müstəqil ölkə və BMT-nin üzvü olmağımıza baxmayaraq, ölkəmiz açıq, mehriban, etibarlı tərəfdaş olduğununu nümayiş etdirir. Bu səbəbdən Azərbaycan 155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçildi. İki il ərzində biz dünyanın bir nömrəli beynəlxalq qurumunun üzvü olduq. Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu, beynəlxalq ictimaiyyətin əksər hissəsinin bəzi, siyasətimizə verdiyi hərtərəfli dəstəyin göstəricisidir. Siyasətimiz beynəlxalq hüquq və ədalətə əsaslanır, əməkdaşlığın genişləndirilməsinə və potensial risklərin azaldılmasına nəzərdə tutur. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə daxilində atdığımız addımlar, qonşularımıza və tərəfdaşlarımıza aid siyasətimiz dünyada yüksək qiymətləndirilir. Bu gün dünyada daha çox əməkdaşlıq və anlaşmaya, eləcə də mövcud və potensial təhlükələrin azaldılmasına ehtiyac duyur.

Əlbəttə, Azərbaycan haqqında çox söz söyləyə bilərəm. Lakin bilirəm ki, vaxt məhduddur və daha çox idman və Olimpiya hərəkatının inkişafı sahəsindəki siyasətim haqqında danışmaq istərdim. Bu, Azərbaycan üçün prioritetlərdən biridir. Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük. Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən, ilk

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaradı. Yeri gəlmişkən, Azərbaycanın

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaradı. Yeri gəlmişkən, Azərbaycanın

Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyi çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istəyimiz qədər sürətli ola bilməzdi.

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürkədən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

noslaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur, qarının kəndarındadır.

## Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı toplantı keçirib



**Noyabrın 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xəzər dənizində keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı Hərbi Dəniz Qüvvələrinin komandir-rəis heyəti və gəmi komandirlərinin iştirakı ilə toplantı keçirib.**

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab

İlham Əliyevin göstərişinə əsasən, ümumilikdə Silahlı Qüvvələrdə, xüsusilə Hərbi Dəniz Qüvvələrində

aparılan köklü islahatlar, görülən işlər və perspektivlər, o cümlədən şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti barədə danışıb.

Təlimlərə hazırlıq, onun keçirilməsi və yekunlarını təhlil edən Müdafiə naziri bildirdi ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qısa müddət ərzində komandanlıq tərəfindən qo-



şul tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, plana uyğun olaraq aparılan təlimlərin uğurla baş tutması üçün bütün tədbirləri həyata keçiriblər.

Müdafiə naziri qeyd edib ki, hər bir matros, miçman və zabıt vətənpərvərlik hissinə, Vətənimizə, xalqımıza və onun Ali Baş Komandanına sədaqət hissini hər

şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Silahlı Qüvvələrimizin şəxsi heyəti hər an düşmən üzərində qələbə əldə edə bilər.

Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafına toxunan Müdafiə naziri hazırda müasir standartlara və yeni tələblərə cavab verən geniş infrastrukturaya malik hərbi dəniz bazası-

nın tikintisinin sürətlə aparıldığını, o cümlədən dəniz qüvvələrinin yeni hərbi gəmilərlə təmin olunacağını xüsusilə qeyd edib.

Sonda təlimə cəlb olunan birləşmə və hissələrin döyüş sahəsində fərqlənən hərbi qulluqçuları Müdafiə naziri tərəfindən mükafatlandırılıb.

Müdafiə Nazirliyi  
Mətbuat Xidməti

## Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları kursu; noyabrın 25-dən 30-dək Antalya şəhərində (Türkiyə) 31-ci beynəlxalq gastroenteroloji konfransı; noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) hərbi qulluqçu mübadiləsi; dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) program və layihələrin idarə olunması kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozmuşlar

**25 noyabr 2014-cü il.**

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 73 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqəpar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində, Noyembəryan rayonunun Bərekməyan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Vəysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqələri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

## Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissə və birləşmələrin döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsindədir



**Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən noyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcəddin Sadıqov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar.**



Cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilyeriya təlim mərkəzində olan Müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb.

Raket və artilyeriya qoşunlarının hərbi hissəsində

olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət



şəraiti ilə maraqlanıb.

Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə heyəcan signalı ilə qaldırılan raket və artilyeriya birləşmələri Müdafiə naziri tərəfindən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş şə-

raitinə uyğun olaraq atışlar icra ediblər.

Müxtəlif artilyeriya vasitələrindən döyüş təbiiq icra olunub, həmçinin yeni alınan miinaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş

atışları həyata keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir.

Müdafiə Nazirliyi  
Mətbuat Xidməti

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyi üçün regiondakı layihələrdən təcrid olub

**ABS-ın vitse-prezidenti Cozef Baydenin iştirakı ilə İstanbulda keçirilən Atlantik Surası Enerji və İqtisadi Zirvəsində çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri və təcavüzkar dövlətin regionda yaradığı problemlər barədə danışıb.**

Baş nazir diqqətə çatdırıb ki, çoxları Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşacağına inanırdı. Lakin bu süll və inkişaf boru xətti həyata keçirildi və onun fəaliyyətə başlaması Azərbaycana, Türkiyəyə və Gürcüstana böyük mənfəət verməyə başladı. Ermənistan isə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bu təcavüzkar siyasətini ısrarla davam etdirdiyi üçün regiondakı layihələrdən təcrid olub.

AzərTAC

İstənilən hər hansı bir sahə olursa-olsun, yeniliksiz, kəşisiz və qabaqcıl təcrübəsiz irəliləmək, inkişaf etmək mümkün deyil. Deməli, bu qısa cümlədə və sözlərdə ifadə olunmuş məntiqdən çıxarılan nəticə budur ki, qabaqcıl təcrübəni öz işində tətbiq etməsən, asanlıqla uğur qazana bilməyəcəksən. Deməli, inkişafın, gələcəyə doğru atılacaq uğurlu addımların mənbəyi, sirri qabaqcıl təcrübəni vaxtında və qüsursuz mənimsəməkdir. Bax bundan sonra xidmətdə böyük uğurlara imza atmağın yolları qarşında geniş açılır.

Şəxsi heyətə təlim keçən baş leytenant Rəşad Kərimov bizimlə söhbətində qabaqcıl təcrübədən danışıb. Bildirdi ki, bir qayda olaraq təlimlərdən sonra nəticələr təhlil olunur. Şəxsi heyətə

## Nümunəvi xidmət

### “Vətənə əsgər oldum, arzuma çatdım...”

uğurlar gətirən qabaqcıl təcrübə dərinə öyrənilir və başqa bölüklərdə də tətbiq olunur. Qabaqcıl təcrübəni mənimsəyən bacarıqlı və vətənpərvər əsgərlərdən biri də Məmmədov Vəlif Etibar oğludur. O, həmişə verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir, buna görə də xidmətin hər addımında uğur qazanır.

Söhbətimiz qabaqcıl təcrübəsi ilə xidmətdə uğur qazanan əsgər Vəlif Məmmədovla davam etdirirdim. Vəlif ali təhsillidir. Erken yaşlarından biliyə maraqa göstərib. Orta məktəbi başa vurandan sonra ali təhsil almaq üçün sənədlərini Milli Aviasiya Akademiyasına



verib. Hazırlığı yüksək olduğuna görə imtahanlardan uğurla keçib. Milli Aviasiya Akademiyasının hava nəqliyyatı və uçuşun texniki istismarı fakültəsinə daxil olub. Ali təhsilini başa vurandan sonra isə Vətənə övlad borcundan çıxmaq üçün hərbi xidmətə gəlib. Elə ilk gündən bacarıqlı, vətənpərvərliyi ilə komandirlərinin hörmətini, əsgər dostlarının rəğbətini qazanıb.

- Ordu sıralarına həvəslə gəlmişəm, - dedi əsgər. - Hələ erkən yaşlarımdan əsgər forması geyinəcəyimi gözləyirdim. Axır ki, bu ilin iyul ayında - isti yay günlərinin birin-

də arzuma çatdım, Vətənə əsgər oldum. Mənim üçün bundan müqəddəs, bundan ülvə bir istək yoxdur. Təlimlərdə silahların sirlərinə yiyələndim, döyüş vərdişlərini mənimsədim. Bacarıqlı komandirlərin zəhməti hesabına qabaqcıl təcrübələrə yiyələndim. İndi təlimlər zamanı hədəfləri dəqiq vururam.

Dahi sərkərdələrdən biri çox gözəl deyib ki, təlimdə tər tökən, döyüşdə qan tökməz. Biz də yorulmadan təlimlərdə yaxından iştirak edirik. Bilirik ki, bu yol bizi uğurlara, qələbələrə doğru aparır.

Əsgər Vəlif Məmmədovla söhbətimdən sonra bir daha əmin oldum ki, belə hazırlıqlı, vətənpərvər Azərbaycan əsgərinin döyüşlərdə nəsibi yalnız qələbə olacaqdır.

Mayor  
Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan Ordusu"

# “Hər birimiz Vətən üçün bir əsgərlik”

## Müdafiə Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyəti birgə tədbir keçirib

**Bu kəlam zamanın bətnindən süzülür. Bu kəlam həm də min illerin o üzündə tarix yaratmışlarımızın uca ruhlarının xəbərdarlığıdır. Əslində, əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin bədii yazımında dövlətin ərazi bütövlüyünün bərpası namına heysiyyətin haraydı...**

**Dan yerı sükütlü göy üzündə bir bozartı sezilir... Bir misrasını dəyişdiyimə görə ölməz ədibimiz Məhəmməd Hədinin ruhu məni başlaşılan: Var millətimin imzası imzalar içində. O imza Azərbaycanı! "Hər birimiz Vətən üçün bir əsgərlik" deyənlərin Azərbaycanı! Neçə yüz illərlə tarixin tarix yazan qılınıc olmuş Azərbaycanı! Doğudan Batıya canı həmişə Azərbaycanı!.. Zamanında Cavanşir də, Tomris də, Babək də, Müciyyəddin Beyləqanı da, Xətai də, ... Vətənin əsgəri olub: döyüşdə qılınca tutanlarımızın hamısı özünü Vətənin əsgəri bilib...**

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin birgə təşkilatlığı ilə vətənpərvərlik mövzusunda keçirilən "Hər birimiz Vətən üçün bir

Baş Komandanın, Müdafiə nazirinin səngərlərə gəlişi, səngərlərdə əsgərlərlə görüşməsi, əsgərlərin bilavasitə səngərlərdə mükafatlandırılması səngərə sipər oğulları heqiqətən vətənləşdirib... Aparıcıların remarka-təqdimatını "Yol verin əsgər gə-



zi başlaşılmaz... Cavanşirin bir ayrı biçim gəlişi... Cavanşirin "Namərd körpüsündən keçən də namərddi" kəlamı on beş əsrin o üzündən günümüzdə ünvanlanan Dədə sözü təsirindədir. Toplaşanlar "daşın hansı

Misralar həm bizlərə ünvanlanır, həm də bizə yağlı kəsilənələr - torpaqlarımıza tamah salanlara. Bizlərə sayğı, yadlara hədə, xəbərdarlıq aydınlığıyla sezilir... Ədəbiyyat tariximizin Müciyyəddin Beyləqanı bir vaxtlar yazmışdı:

**Zamanla kərtənkələ olub keçinməm susuz, Abırımı tökməmə, yaşamaram duyğusuz. Su təbimin odunu söndürüb qoysa minnet, Susuzluqdan ölərəm, suya baxmamam, əlbət.**

İndi toplaşanları şair kimi salamlayır:

**...Biz ömrü yaşamadıq marağ üçün, Plitə olduq bir alışan cırağ üçün. Vətən üçün, millət üçün, torpağ üçün Meqamında önlərə salam olsun!**

Şeir həmişə, hər yerdə ürəklərə ünvanlanır. Müciyyəddin Beyləqanı Beyləqanın tim-salında toplaşanlara, ümumən məmləkətə üz tutaraq:

**Vaxtı çatıb, görk olarlıq yer üzünə, Yoxsa tarix tarix olmaz öz-özünə... Beyləqanda Komandanın hər sözlünə Har an hazır olanlara salam olsun!**

deyir. Misralar duyanlara şair biçimli Dədə sözüdü... ...Stadionu bürüyən dumanı yarib aydınlığa çıxan maşın görünür. Sabiq SSRİ-nin Silahlı Qüvvələrinə məxsus hərbi mundirdə bir gənc.

gəlsəydim, sizinlə bir sırada döyüşlərə gedərdim. Vətən üçün can əsirgəməzdim... Cümhuriyyət əsgərlərinin gəlişi də, müxtəlif qoşun növlərində xidmət edən, əslən Beyləqandan olan nümunəvi əsgərlərin, xüsusi təyinatlı hərbi məktəblərdə təhsil alan beyləqanlı kursantların parad misali keçidi də duyğularını coşdurur. Mənə elə gəlir ki, stadionu toplaşanlar onların arxasınca üzü Qarabağa, torpaqlarımızın harayına yerləşməyə hazır. Bu meqam tədbirin ahənginin təsdiqidir... Kəlbəcər istiqamətində gedən döyüş ərafəsində 1994-cü ilin iyunun 24-də 43 nəfər beyləqanlı gənc ulu ön-

çansız dinləmək mümkündür deyil...

Vətənimiz uğrunda şəhid olmuş Elçinin atası tədbirə Elçinin adını daşıyan nəvəsiylə gəlib. O, oğluna yaxınlaşır. Baxışlarını görə bilmirəm. Gümən edərəm ki, o həsrət baxışlar, o dərddə baxışlar titrəyə-titrəyə dil açdı: "Oğlum...Oğlum qaçıb yadıb! Qa-yı-dıb!.."

Elçinin dedikləri qətiyyətin, dönməzliyinin, yerə-göyə şığımayan sevginin söz təsdiqidir. Qoşqar Qasımovun oxuduğu "Zəminxara" Elçinin son kəlmələrinə qarışıb göy üzünə yayılır...

Yan-yörəmdəki gənclərin qaşları çatılır, barmaqları yumruqlaşır. Ürəklərin qışaşa kökləndiyini sezmək çətin deyil. Bu, tədbirin ahənginin təsiri, ssenari müəllifinin təxəyyülünün təntənəsidir, şübhə-heşiz...

İlqar Qurbanov döyüşdə əsir düşmüşdü. Şuşadakı əsir düşməsinə aparılmışdı. Ona da digər hərbi qulluqlara kimi əzablar verirdilər. Bir ümidlə döyüşdü: qaçmaq, yenedən döyüşlərə qatılmaq. Qismət olmurdu. Ona təklif edildi ki, "Qarabağ emənələrini" desin. Desin və ölümdən can qurtarsın. Demədi. Demədi. Ona İlqara ölüm hökümü verildi. Qəbrini özü qazma-lydı. Qazmaydı bilirdi. Ona öldürməzdilər, əzab verərdilər. Gündə neçə dəfə ölüb-dirilirdi. Şərəfi itirilmiş günler, bəlkə də aylar görərdi... Belə bir oğulun gəlişi kə-



dər Heydər Əliyevin xeyir-duasıyla döyüşə yollanmışdı. O ərafədə rayon qəzetində bir məqalə dərc edilmişdi: "Oldu var, döndü yoxdu". 43 nəfərin adından bir imza: Elçin Məmmədov. O məqalənin hər sətrində bir sevgi, bir qürur, bir qətiyyət, bir heysiyyət çırpınmaqdadı. Ata-anaya təsəlli, torpağa, Vətənə sonsuz sevgi yaşatmaqdadı qəzetin həmin sayı. Evlərdə də, Beyləqan muzeyində də.

mə-kəlmə deyir ki, "Vətənin əsgəriyədim. Vətənin adına layiq vuruşdum, son nəfəsimi də Vətənin adına layiq çəkdim...". Ruh kimi gəlmişdi, ruh kimi də qayıdırdı. Dönüb toplaşanlara baxır. Nələr deyirdi şəhid baxışları?

**Ömürə yazılır hər ötüşən il, illərin özündə nə sını, nə əyil. Ay Vətən, ömürdən ölümə deyil, Ölümdən ömürə gedənlərdənlik!..**

Məndən bir qədər aralıda kiminsə için-için ağladığını, barmaqlarının yumruqlaşdığını hiss eləyirəm. İlqara əsir düşməsinə olmuş Namiqdi. İsgəncələrdən əlil olub...

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, millət vəkili, professor Xanbəyir Kazımlı çıxışlarında belə tədbirlərin mənəvi əhəmiyyətindən danışıraq toplaşanlara əmin edirlər ki, xalq Ali Baş Komandanın hər əmrinə hazırdı.

Mərkəzi Zabitlər Evinin Mahni və Reqs Ansamblının, Opera və balet teatrının solistlərinin, Mədəniyyət və İncəsənət Universitetinin bədii qiraətçilərinin iştirakı tədbirin ümumi ahəngini tamamlayır...

Abdulla Qurbaninin bədii yazımında tədbirə toplaşanlara bir daha xatırladırlar ki, Vətən üçün, xalq üçün, dövlətçilik üçün yaşanılan ömürlər ucalıq, ululıq mərtəbəsindən enmir. Şəhidlər kimi!..

\*\*\*  
"Hər birimiz Vətən üçün bir əsgərlik" devisi ilə təşkil edilən tədbir başa çatır. Ürəklərə dirseklenen bir mətləbi sezmək çətin deyil:

**Ayrılıq olsa da Cıdır düzünü, Söndürə biləmi sevgi közünü?.. Vətən kəlməsini, Vətən sözünü Ürəkdə gücərdəib başda gücərdəib!..**

**Rəşid FAXRALI, "Azərbaycan Ordusu", fotolar Namiq ARIFOĞLUNUDUR**



əsgərlik" tədbiri tarixin dünyəviyyə bu gününü qovuşdurur. Dünənün milli-xalqı cəfakəşlərinin günümüzdə görüldü - söz kimi gəlişinin cazibəsindəyik. Beyləqan şəhər stadionunda. Minlərin əhatəsində. Stadion boyu dalğalanan yüzlərlə bayrağın titrəyişi duyuma tapınıb gözələrdən ürəklərə süzülürdü. Tarixi gerçəkliyin bədii əksi kimi. Tədbirin mündəricəsini açmaq, söz-görüntü vasitəsilə dənənimizdən bu günü-

lir" mahnisinin çilgünlüğü təməlləyir. Mahninin müşabəhəti ilə mətin addımlarla keçən günümüzdə gerçəkliyinə söykənib Cavanşirin monoloqu ilə "tarixin özünə tarix dərsi" verir. "Ağla, qılınca, qətiyyəte güvənən müdrik xalqıma, onun baş sərkərdəsinə, oğullarına inanıram, güvənirəm" deyir və qınından siyirdiği qılınca şokundan bir boy da dikələnlərin coşqusu göy üzünə yayılmış buludun canına darışı. Cavanşirin yerləşdiyi-duşu sanki dil açacaq:

**İllərlə yol gəldik nəfəs-nəfəsə, Tanrım uğurladı, gəldik həvəsə... Meqamı çataca - Vətən istəsə, Vətənin yolunda önlərdənlik.**

III-IX əsrlərdə var olan, sonralar dağıdılan Beyləqanın 15 kilometrliyində torpaq altıda qalan Örenqala şəhərinin ıqdilərinin gəlişinə göylər də göz qoyur...

Şah İsmayıl Xətainin, Babək, Koroğlunun gəlişini aparıcının səsləndirdiyi bir misra ümumiləşdirir: "Ordu, millət bir olsa, Yad ovçu bizə neylər?". Günümüzdün tələbidi bu beyt. Məmləkətimiz məhz bu amala köklənəkdədi. "Tədbirə toplaşanlar bu mətləbi yaşantılarının qayəsi biləcək" düşünürəm. Bu qənaət gözüme dəyən baxışlardan da duyulur...

Tomrisin gəlişi "Vətən üçün zamanında bir əsgəriydik" deyir sanki...

Xüsusi təyinatlıların sırasında qızları da görəndə, sevinci ərşə dayağ olan ana-hökmdarın kəlamları əllərində bayraq dalğalananları da, o bayraqların titrəyişini üreyində hiss eləyənləri də duyğulandırır. Ecəzkar musiqinin fonunda qara paltarlı qadınların - anaların xoreoqrafik təqdimatı kəlmələrin təsirliyinə daha da artırır: "Torpağı sevmədinə, sevil qoruma-dısa, yadlara yem olacaq... Odu sönmüş ocaqlar yolu-muzu gözləməkdədi. Çıxardın qınından qeyrət qılınıcını. Qarabağın gözlerini yolda qoymayın. Qoymayın! Qıymayın Qarabağ!..". Bu təəs-süfü, bu gileyi Sevinc Səriyevanın ifasında səslənən "Şikəsteyi-fars"ın kövrəkliyi təməlləyir...



Vətənləşməzdən əvvəl qəlbən, ruhan əsgərleşmək gərəkdir. Əsgərleşdikdə, vətənləşəcəyik. Vətənləşməklə azad edəcəyik işğal altında qalan torpaqlarımızı. Abdulla Qurbaninin söz-quruluş yozumunda aşılana fikir, ideya budur: qəlbən, ruhan vətənləşməliyik. Yoxsa tarix bi-



Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovdu. Dedikləri ürəkləri coşdurur: "...Azərbaycan adına vuruşdum. Azərbaycanlı üçün vuruşdum. Matrosovun şücaətini

Aparıcıların "ürəkləri suya çəkən" duyğusal, kövrək təqdimatından sonra əg xalqatda gənlər Kəlbəcər istiqamətində gedən döyüşlərdə şə-



ni bayraq eləyənlər azərbaycanlı döyüşçünün Vətən sevgisini gördülər. Onda başqa əyyamıydı. İndi başqa əyyamı. İnanıram ki, hər biriniz Vətən üçün bir əsgər olaca-sınız. Torpağımıza atılan güllələri sinənizlə soyuda-caşsınız. Yenidən dünyaya

hid olan beyləqanlı oğullardı. "Buz heykələ dönmüş oğullar". Aparıcı Abdulla Qurbanı onları şəhidliyinə qədər tanıyır, Murovdağda günlərlə eyni səngərlərdə isiniblərmiş. Abdulla Qurbanı indi ruh kimi onlarla söhbətəşir. Şəhid oğulların dediklərini həyə-



müze mətləblər yetirmək baxımından bugünkü tədbir, müəyyən mənada, mistik müstəvidə qurulub. Belə bir yanaşma arzulanan mənəvi prosesin tələbidir. Səslənən misraların zamanəti ilə duyulur ki, toplaşanların timsalında məmləkət qəlbən, mənən əsgərleşəcək; Cavanşirleşəcək, Babəkleşəcək, Xətaileşəcək... - Vətənləşəcək!.. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubu böyük coşqu ilə qarşılanırdı...

Himnimiz səslənir; möhtəşəmliyiylə, qəlbə, könülə yətimliyiylə...

Göy üzünə yayılmaqda olan bulud topasının bozartısı səngiməkdedi: hamının üreyi bayraqlaşib, himnimizin hökmü göyləri də titrətməkdedi...

Ulu önderimiz Heydər Əliyevin özü kimi əbədiyaşar səsi də hamının duyğularını dalğalanan bayraqların titrəyişinə ad eləməkdədi: "...Mən həmişə fəxr etmişəm, indi də fəxr edərəm ki, mən Azərbaycanlıyam!..". Və ulu öndərin səsi ilə "El bilir ki, sən mənimsən, Yurdum, yuvam, miskənim-sən..." misraları səslənir. Yaşantılarımızın mübtədası olan bu kəlmələrin istisi göy üzünə yük olan böz dumanın bozluğunu çilənməkdedi...

Məmləkətə  
...ağacında budağına, budağına yarpağına sigal çəkən yeli ilə

Vətənləşək! - deyir aparıcılar. Onu da deyirlər ki, Ali

# Xəbərlər:

## hadisələr, faktlar

Rusiya Ukraynanın NATO-ya daxil olmayacağı barədə zəmanət istəyir



"Rəsmi Moskvaya heç bir ölkənin NATO-ya daxil olmaq üçün fikirləşmədiyi barədə 100 faizli zəmanət lazımdır". Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın BBC telekanalına müsahibəsində bildirdi.

AzərTAC telekanalının saytına istinadla xəbər verir ki, Qərbi qüvvələr balansını pozmaqda ittiham edən D.Peskov NATO-nun keçmiş sovet respublikaları vasitəsilə tədricən Rusiya sərhədinə yaxınlaşdığını və Moskvanın cavab tədbirləri görməyə məcbur olduğunu deyib.

Qeyd edək ki, çərşənbə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ilə sərhəd bölgələrinə çox sayda qoşun cəmlədiyi və Donbasdakı separatçılara ağır silahlar ötürdüyü barədə xəbərdarlıq edib.

Yvanada İrənin nüvə proqramına dair danışıqların yekun raundu başlayıb

Yvanada İrənin nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair danışıqların yekun raundu start götürüb. "5+1" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) və İrən arasında on ildən artıq davam edən mübahisəli nüvə proqramına dair yekun saziş müzakirə ediləcək. Danışıqlarda ABS-ın dövlət katibi Con Kerr, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştən və İrən xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı gözlənilir.

Danışıqların sonunda İrənin nüvə proqramında dinc məqsədlər üçün istifadəsinə və əvəzində bu ölkəyə qarşı iqtisadi sanksiyaların yumşaldılmasını təmin edən saziş imzalanmalıdır.

Kobani şəhərinin çox hissəsi İŞİD-dən geri alınib

Kürd özünümüdafiə dəstələri Türkiyə-Suriya sərhədində yerləşən Kobani şəhərinin çox hissəsini İŞİD terrorçu qruplaşmasından geri alıblar. AzərTAC xəbər verir ki, hətə İŞİD şəhərin yalnız 20 faizinə nəzarət edir. Son əməliyyatda bələdiyyənin ətrafında yerləşən altı bina şəhərin müdafiəçilərinin əlinə keçib. Əməliyyat zamanı 23 İŞİD yaraqlısının öldürüldüyü, çox sayda silah və sursat ələ keçirildiyi bildirilir.

İŞİD-ə qarşı aparılan döyüş əməliyyatlarına "peşmərgələr" və Suriya müxalifətinin "Burhan əl-Furat" briqadasının dəstək göstərdiyi, bununla yanaşı, ABŞ aviasiyasının bölgəyə 11 hava zərbəsi endirdiyi xəbər verilir.

2013-cü ildə dünyada 18 min insan terrorun qurbanı olub

2013-cü ildə dünya üzrə terror qurbanlarının sayı 61 faiz artaraq 18 min nəfərə çatıb. Bu rəqəmlər Qlobal Terrorizm İndeksi noyabrın 18-də dərc olunmuş məruzəsində yer alır. AzərTAC BBC telekanalına istinadla xəbər verir ki, məruzəyə əsasən, ötən il terrorçuların hücumları da 44 faiz artaraq 10 min keçib. Məruzəni hazırlayan İqtisadiyyat və Sülh İnstitutunun icraçı direktoru Stiv Killeli 2013-cü ildə terror hadisələrin sayındakı artımda belə yüksək sıçrayışın Suriyada davam edən vətəndaş müharibəsi ilə izah olunduğunu deyir.

Terroradan ən çox əziyyət çəkən ölkə isə İraq olub. Keçən il bu ölkədə terror hadisələri nəticəsində 6 mindən artıq insan həyatını itirib. Siyahıda sonrakı yerləri Əfqanıstan, Pakistan, Nigeriya və Suriya tutur. Ümumilikdə dünya üzrə terror qurbanlarının 80 faizi bu beş ölkənin payına düşür.

ABŞ-ın Missuri ştatında fəvqəladə vəziyyət elan olunub

Birləşmiş Ştatların Missuri ştatının qubernatoru Cey Nison 18 yaşlı afroamerikalı Maykl Braunun qətili ilə bağlı məhkəmə qərarının elan olunması ərafəsində fəvqəladə vəziyyət elan edib. Hakimlər qara dəril gənci öldürən polis Darren Uilsona ittiham irəli sürmək üçün yetərinə dəlil olmadığını aradırlar.

AzərTAC xəbər verir ki, məhkəmənin Uilsonu günahkar bilməyəcəyi təqdirdə Missuridə iğtişaşların yeni dalğasının baş qaldırmasında ehtiyat edirlər.

Qeyd edək ki, Afrika əsilli amerikalı Maykl Braun avqustun 9-da hüquq mühafizəçilərinin tələblərinə tabe olmadığı və onlardan biri ilə əlbəyaxa savaşa çıxdığı üçün qətlə yetirilib.

Yaponiyada su ilə işləyən ilk avtomobil satışı çıxarılaçaq

Dekabrın 15-də Yaponiyada Toyota şirkəti tərəfindən istehsal edilmiş hidrogen mühərriklili ilk avtomobil - sedan Mirai ("Gələcək") satışa çıxarılaçaq. Avtomobilin qiymətinin təxminən 62 min dollar olacağı bildirilir.

AzərTAC xəbər verir ki, Avropa və ABŞ-da bu avtomobili artıq gələn ilin yayından etibarən əldə etmək olar. Toyota şirkəti ilin sonunadək daxil bazarada 400-ə yaxın Mirai satmaq niyyətindədir. Hökumət bu avtomobilin hər bir alıcısına 17 min dollar subsidiya ayıracağına vəd edib.

Məlumatla görə, Mirai avtomobili yalnız su ilə işləyir. Mühərrikin fəaliyyəti zamanı havaya heç bir zərərli qaz atılmır. Maşının yanacaq çəni üç dəqiqə ərzində təmiz daldurulur və o, bu yanacaqda təxminən 650 kilometr yol qət edə bilir.

**Hazırladı: Ə.MƏHƏRƏMƏĞLÜ**

## "Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir"

Milli Qəhrəman Şövqiyyar Abdullayevin xatirəsi ehtiramla yad edilib

Əldən düşməyən düşməni qəhrəmanlıqla qələbəyə aparan Şövqiyyar Abdullayev, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şövqiyyar Abdullayev 1992-ci il avqustun 27-də ağır bir döyüşə girir. Döyüşçülərimiz mühasirədə qalmışdı. Şövqiyyar yoldaşlarının əsir düşməməsi üçün özünü irəli atır, avtomatı sinəsinə sıxıb, düşmənin diqqətini özünə yönəldir. Ancaq qəfil açılan güllələr onu yaxalayır. Cəsur döyüşçü, kəşfiyyatçı və tank komandiri Şövqiyyar Abdullayev həlak olur. O, ən uca, əlçatmaz zirvəyə - şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 sayılı fərmanı ilə Abdullayev Şövqiyyar Cəmil oğluna ölümündən sonra "Milli Qəhrəman" adı verilir. Onun məzarı Şəhidlər xiyabanındadır. Bu günlərdə Azərbaycan Hərbi Tarixi Muzeyi, Suraxanı rayon İcra Hakimiyyəti və keçmiş Səbail tank taborunun təşkilatçılığı ilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində əfsanəvi tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyyar Abdullayevin anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mərasimdə C.Naxçıvanski adına Hərbi Liseyin, ali hərbi məktəblərin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Şövqiyyar Abdullayev anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mərasimdə C.Naxçıvanski adına Hərbi Liseyin, ali hərbi məktəblərin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Şövqiyyar Abdullayev anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mərasimdə C.Naxçıvanski adına Hərbi Liseyin, ali hərbi məktəblərin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.



Şövqiyyar Abdullayev anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mərasimdə C.Naxçıvanski adına Hərbi Liseyin, ali hərbi məktəblərin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Şövqiyyar Abdullayev anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mərasimdə C.Naxçıvanski adına Hərbi Liseyin, ali hərbi məktəblərin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.



**Vətən nisgilli, torpaq həsrətli şəhid ruhları... Sərgərdan gəzən ruhlar... Nigarançılıq sizi yorubmu? Yaralı qəbləriniz çirpənir göy üzünün dərinliklərində. Hərdən pıçıldırı ki-misə səsləyir, sakitcə çağırırsınız. Bir anlıq səsiniz gəlir. Sonra eşidilməz olur, uzaqlaşırınsız sizə doğma olan göylərə.**

Bu səslər qeybdən gəlir. Axi şəhidlər ölmür. Uca Tanrı şəhidlərə əbədiyyət verib, sonsuzluğa bəxş edib. Şövqiyyar, sənin göylərdən işıq saçan ruhun nur çiləyir yer üzünə bu gün. Bax, sənin o səmərəli işığına yığılmış bu gün... Çiyində övlad dərdi daşımaqdan bəli bükülən (bu dərdi çəkən bilər) Cəmil müəllim, qardaş itkinisinin ağır-acısını illərdən bəri qəlblərdə daşıyan bacı və qardaşların, qohum-əqrəbə, dostların, qonaqların, Vətəne, torpağa bərabər sədaqət andı içib ürəkdan bağlandığın döyüşçü dostların, komandirinin doğum gününü qeyd edir. Sanki şəhid ruhlarının səmadən ayrılan günüdür bu gün. Qalib, Albert, Oleq, Əsəd, Əhməd nigaran ruhların içindən yoxlanıb səni axtarırlar. Milli Qəhrəman Şövqiyyar Abdullayev kimdir? Gəlin onu tanıyaq.

## Silahlı Qüvvələrin voleybol birinciliyi



**Bir həftəyə yaxın davam etmiş Silahlı Qüvvələrin voleybol birinciliyi noyabrın 22-də yekunlaşdı. Ölkənin kütləvi informasiya vasitələrinin də maraqlı təmsilçisi olan Azərbaycan Ali Hərbi Məktəbinin təzə təimərindən çıxış edən Şövqiyyar Abdullayev komandasının qələbəsi üçün hər tədbiri görmüşdü. Görüşləri izlədikcə adama ele gəlirdi ki, mötəbər voleybol yarışının şahidi olursan.**

Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.



Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.



Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Artıq məlumat verdikimiz kimi, bu birincilikdə Müdafiə Nazirliyinin keçmiş fiziki hazırlıq və idman rəisi Eldar Məmmədovun xatirəsi də qədərilib. Hərbi xidmətə qatılan vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ularca yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

## Unutmayaq!

1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları ermənilər tərəfindən işğal edilmişdir:

**Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), işğal tarixi - 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km.**

**Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990) - 19 kv.km.**

**Laçın (17 may 1992-ci il) - 1835 kv.km.**

**Kəlbəcər (3-4 aprel 1993-cü il) - 1936 kv.km.**

**Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.**

**Cəbrayıl (18 avqust 1993-cü il) - 1059 kv.km.**

**Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.**

**Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.**

**Zəngilan (30 oktyabr 1993-cü il) - 707 kv.km.**

**Bu torpaqları azad etmək bizim müqəddəs borcumuzdur!**

## İdman

İdmançımız çempion oldu

Bakıda keçirilən qarışq döyüş növü üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb. 20 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 93 kq-dan yuxarı çəkiyə yarışan Zaur Hacıbəyov isə bütün görüşlərini qələbəylə başa vuraraq Avropa çempionu tituluна sahib çıxıb.

Qeyd edək ki, Hacıbəyov bir neçə ay əvvəl MMA üzrə dünya çempionu olub. 84 kq-da Taleh Nəcəfzadə finalda məğlub olmaqla gümüş medalı qazanmışdı. Komanda hesabında Rusiya üçüncü, Azərbaycan və Ukrayna müvafiq olaraq ikinci və üçüncü yeri tutub.

"Bakının ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə tam əminik"

"Bakının Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə tam əminik". AzərTAC xəbər verir ki, bu sözləri Dünya Güleş Birliyinin prezidenti Nenad Laloviç jurnalistlərə müsahibəsində bildirib. N.Laloviç deyib: "Görülən işlərdən razı qaldım. Gələn il Avropa çempionatını keçirmək qərarına gəlmişik. Həmin yarışları məhz Avropa Oyunları əvəz edəcək. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün biz də əlimizdən gələni etməyə hazırıq".



Pauerliftingçimiz dünya çempionu olub


ABŞ-in Mayami şəhərində pauerlifting üzrə dünya çempionatı başa çatıb. Azərbaycan komandası bu yarışlarda uğurla çıxış edərək altı qızıl və bir gümüş medal qazanıb.

Yarıda Rüstəm Musayev (75 kq), Hafiz Vəliyev (110 kq), İbrahim İbrahimov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılardan Rüşət Ağayev və Hafiz Vəliyevin də mütəqqil dərəcəyə dünya çempionu olduğu turnirdə Müşfiq Ağayev (67,5 kq) gümüş medal qazanıb. Qızıl arasında keçirilən yarışda Günel Talibova (56 kq) və Sara Abbasovanın (75 kq) qələbəsinə sevinən komanda üzvləri Bakıya qayıdıblar.

Dünya çempionatından 1 gümüş, 1 bürünc medalla

Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə çempionatı arasında dünya çempionatına yekun vurulub. Azərbaycan milli komandası yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.

69 kq çəki dərəcəsinə mübarizə aparan Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vistropova bu dəfə bürünc medalla kifayətlənib. Boksçumuz yarıfinalda Panama təmsilçisi Athena Bilonə məğlub olub. Yana Alekseyeva (60 kq) isə yarıfinalda fransalı Estel Mosseli üzərində qələbə qazanıb - 2:1. Alekseyeva finalda Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qərarını Teylorla veriblər.



"Qarabağ" növbəti qələbəsini qazandı

Azərbaycan Premyer Liqasının XIII turu oyunlarına start verilib. İlk oyun gündə iki qarşılaşma keçirilib. Premyer Liqasının lideri "Qarabağ" klubu öz meydanında AZAL-ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderliyini qoruyub - 2:1. Bununla da "Qarabağ" noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qarşılaşacaq oyun öncəsi uğur qazanıb. Günün son qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "Simurq"la münasibətlərinə aydınlıq gətirib. Oyun 2:3 hesabı ilə "Simurq"un xeyrinə bitib.

Hazırladı: Ə.MƏHƏRRƏMOĞLU

Kapitan Rzayev Anar İlham oğluna 2002-ci ildə verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.